

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

7

Nº 32 (2066) 11 mart 2020-ci il



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu



KIVDF

www.kivdf.gov.az

"O dünyaya köçən dünyam..."

Şahmar Əkbərzadəni xatırlayarkən

(əvvəli ötən saylarımda)

...Şahmanın yaxın dostlarından Bəxtiyar Vahabzadənin, Nurəddin Rzanın gözlərində yaş gilənən. Şahmar öz dostları ilə öyünərdi həmişə. Özü demişkən, Xudunu, Zeynalı itirəndən sonra Bəxtiyarla, Nurəddinlə nəfəs alardı...

...Adətən şüx görünən Polad Bülbüləğlunun baxışlarından kədər süzüllür...

...Şəmsəddin Axundov qəmli-qəmli susur...

...Nəbi Xəzri Şahmar Əkbərzadənin poeziyasından danışır...

Şahmanın ruhuna, poeziyasına saygı göstərən həmkarlarını şair və yazıçıları görürəm:

Cəmil Əlibəyov, Anar, Elçin, Əlibala Hacızadə, İlyas Tapdıq, Nahid Hacızadə, Famil Mehdi, Əli Səmədli, Xalid Əlimirzəyev, Yusif Kərimov, Nüsret Kəsəmənli, Zəlimxan Yaqub, Aqil Abbas, Hidayət Elvusal, Ağacəfər Həsənli, Mustafa Çəmənli... Yas məclisində bir neçə siyasi partiya rəhbərləri də gözə dəyir. Bu vaxtsız itki hamını göynədir...

Dostları, tanışları, doğmaları Şahmanın ömrü-gün yoldaşı Mələk xanımı, qızı Zöhrəyə, oğlanları Əkbərə, Elşənə, Elturana başsağlığı verir: "Bəşiniz sağ olsun..." "Şahmanın adını, ocağını qoruyun"...

Sənki bu anlarda Şahmanın gur səsini eşidirəm:

Əllərimdən ucan dünyam,
Baş götürüb qaçan dünyam,
O dünyaya köçən dünyam,
Səni hardan alım indi?

"AYIRAR BU DÜNYA BİZİ NƏ VAXTSA..."

Gündəlikdən sətirlər.

"Özündən çox özgələrə yanalar, el-obalarımızı düşünənlər haqqında fikirləşəndə Şahmari anıram". Şahmanın dostu Çingiz Aytmatovun Şahmari yaxın dostu Bəxtiyar Vahabzadəyə yazdığı məktubdan götürülmüş bu sətirlərde böyük məna var. "Özgələrə yanın Şahmar".

Mən onu əzəldən elə bu cür - dost yolunda pərvanə kimi yanın görmüşəm. Dost sevincinə dəstənən çox sevinən, dost kədərinə dəstənən çox kədərlənən Şahmar...

Mədəniyyət Nazirliyinə və "Mədəniyyət" qəzetiñün ünvanına Şahmanın ölümü ilə bağlı məktub və teleqramlar gəlir. Çoxu da tanınmış isimlərdən. Aytmatov, Süleymenov, Baküler...

Odlu-alovlu. Emosional, çılgın, həssas Şahmar... Biz bu son illərdə onunla demək olar ki, hər gün görüşərdik.

"Mədəniyyət" qəzeti redaksiyasının soyuq divarları onun odlu nəfəsi ilə qızınlı... Məclislərdə şeir deyərdi - salon səsindən titrəyərdi... Şaraq gülüşü uzaqdan eşidilərdi.

Yalnız istirahət günləri görüşməzdik. Onda da çox vaxt axşamlar zəng vurardı:

"Dədə, niyaran oldum, necəsən?.. Özündən muğayat ol". Arabir də zarafatla deyərdi: "Heç demirsən Əkbərzadə hardadır?"

Sinədəftər idi Şahmar: klassik və müasir şeirimizin canlı ensiklopediyası idi. Saatlarla əzbərdən şeir deyərdi.

Bəli, biz onunla sonuncu dəfə avqustun 30-da son dəfə görüşdük. Üz-

gözündən işq yağırdı. Dedi ki, bilirsən niyə sevinirəm? Bu gün nəvəmin - Səmanın ad gündür, dörd yaşı olur, ora tələsirəm. Sonra özünəməxsus şirin bir ləhcədə uşağın dilindən eşitdiklərini danışdı. Axırda "Nəvə ayrı şeydir..."

Dövlətdə dəvə, övladda nəvə" - dedi. Mən onu təbrik etdim: "Nəvə toyu görəsən".

Görüşüb-öpüşüb ayrıldıq. Səhər qəzet çıxan günü idı. Vədələşdik ki, tezden görüşək. Sözünün üstündə durmadı, gelmedi Şahmar...

O, iki gündən sonra Kiprə, Uluslararası Poeziya Festivalına gedəcəkdi. Getmədi. Gedə bilmədi.

Ovut bircə hovur məni,
Əcəl yaman qovur məni,
Mən öləndə çevir məni
Üzü dağlara-dağlara

Bu Şahmanın şeiri dir.

Zəkana möhtacam, ey ulu Sinam,
Yatan cürətimi yataqdan qurtar.
Qoyma qiyamətdə imansız yanam,
Vətən qeyrətimi infarktdan qurtar.

Bu misralar da Şahmarındır.

Bəxtin gözlənilməz günlə rastlaşar,
Odun da, gözün də Şahmarsızlaşar,
Dadın da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi nə vaxtsa.

Dünya dostları, doğmaları bir-birindən ayırrı... təzədən görüşdürmek üçün.

Əlvida, Şahmar.
Görüşənədək, Şahmar.



"OLUB" DEYİRƏM, "ÖLÜB" DEYƏMMİRƏM

Gündəlikdən sətirlər. Sentyabr havası özüyle bir bozluq gətirib.

Necə deyərlər, həyat öz axarıyla gedir... Şahmanın şəkli onun masasinin üstündədir. Qara lent və qırmızı qərənfillərin əhatəsində. Redaksiya əməkdaşlarının hamısı qəmlidir. Dost-tanışlar hələ şokdadır. Bu, necə inanılmaz bir ölüm oldu.

Arabir redaksiyanın telefonu zəng çalır. Diksinirom. Götürməyə əlim gəlmir. Hələ də onu soruştan var - Şahmar Əkbərzadənin: "Şahmar müəllimi olar?" Duruxuram. Handan-hana cavab verməli oluram: "Şahmar müəllim yoxdur". Soruşurlar: "Bəs nə vaxt ola-caq?" Mən nə deyim? Deyim ki, heç vaxt?.. Deye bilmirəm. Susuram. Xəttin o başındakı adam suali yenə təkrar edir. Mənsə yenə susuram. Görünür, müsahibim dilxor olur: "Şahmar müəllim bu gün işdə olacaq?!" Mənim sə-

simdən və sükütumdan şübhələnən müsahibim öz-özünə deyir: "Deyəsən, nəsə olub...". "Olub" deyirəm, "ölüb" deyəmmirəm.

Şahmarın gur səsi qulağımdan getmir:

-Dədə, mənim uşaqlığımın, gəncliyimin çox hissəsi Şuşada keçib. Mən Şuşada texnikum bitirmişəm, orada müəllimlik təcrübəsi keçmişəm. Əger Şuşa yerində olsayıdı, yayın bu cırhacırında mənim bu şəhərdə nə işim vardi. Məni yandırır Şuşa...

Gündəlikdən sətirlər.

Şahmarın böyük sənətkarımız Bəxtiyar Vahabzadə və görkəmli alimimiz Nurəddin Rza ilə dostluğunun yaşı bir qərinədən çoxdur. Mən şahidi olmuşam ki, Şahmar öz dostları haqqında necə şövqə, fəxrə danışırı.

Dəfndən sonra Nurəddin Rza ilə görüşüb söhbətlesirik.

-Nurəddin müəllim, Şahmarla bağlı xüsusi buraxılış hazırlayıraq. Bəlkə siz də öz dostunuzla bağlı nəsə yazasz.

Nurəddin müəllim dərindən köksötürüb deyir:

-Mən Şahmar barədə böyük bir yazi ilə çıxış edəcəyəm. Mənə elə gəlir ki, o, lirikamızın Sabiri id. Biz əvəzsiz bir şairi və insanı itirdik.

GÜL, AY SAHNAR...

Saralmış gündəlik vərəqlərində əyri-üyri xəttlə yazılmış sətirlər diqqəti-mi cəlb edir:

Ömür- Tanrı göyərçini,
Uçar bir gün bil, ay Şahmar!
Göz yaşını dəsmalla yox,

Sən qılıncla sil, ay Şahmar.

Araz olub çağlayarsan...

Dərdən qurşaq bağlayarsan...

Sən güləndə ağlayırsan,
Ağlayanda gül, ay Şahmar.

Tale sənə ağıl verib,
Ömür adlı nağıl verib,
Nəvə verib, oğul verib,
Gəl şax dayan, gəl, ay Şahmar.

Dostla böldün son tikəni,
Sinən üstü-dərd əkinin,
Mən bilirəm, sən çəkəni
Çəkə bilməz fil, ay Şahmar.

Firuz, sənin üzün haqda
Möhkəm dayan bərk ayaqda.
İzin qalsın bu torpaqda -
Nə usan, nə ölü, ay Şahmar...

(ardı növbəti sayımızda)



Firuz
Mustafa

AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA KÜTLƏVİ
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA
DÖVLƏT DƏSTƏYİ FONDUNUN
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR